

Bölmə: 0101

Ad 0101

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

1. Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə aid deyil?

Yeni yaradılmış əsas fondlar

Modernləşdirilmiş əsas fondlar

Qiymətli kağızlar

Mülkiyyət hüququ və əqli mülkiyyət hüququ

)) Məhsul satışı

2. Mülkiyyət formalarına görə investisiyalara hansı aid deyil?

özəl investisiyalar

dövlət investisiyaları

xarici investisiyalar

müəttərək investisiyalar

)) dolaylı investisiya

3. Məhsul və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

)) istehlakçı davranışları

dizayn

servis

montaj

çalışmalar

4. Xarici investisiya qoyulmuş qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

bazar tədqiqatları

xammal tədqiqatları

əmək resurslarının tədqiqi

texnologiyanın xüsusiyyətləri

))kreditin rolu

5. İnvestisiya fəaliyyətinə aid deyil

Xalq təsərrüfatların müxtəlif sahələrindəki dövriyyə vəsaitləri

Elmi texniki məhsul;

Əmlak hüququ;

Əmlak obyektləri;

))Kağızlar bazarı;

6. İnvestisiya proqramların həyata keçirilməsinə hansı bölmə aid deyil?

İstehsalın təkmillədirilməsi;

Təklif edilən malların keyfiyyətinin yaxşılaşdırılması;

Yeni iş yerlərin açılması;

Əhəlinin sosial rifahının yüksəldilməsi;

))İstehsalın ixtisaslaşdırılması;

7. İnvestisiya fəaliyyətinə aid deyil

Yeni yaranmış fondlar

Modernləşdirilmiş fondlar;

Qiymətli kağızlar;

Məqsədli pul qoyuluşları;

))Əmtəə nişanı;

8. Kapital qoyuluşu bazarına hansı aid deyil?

Daşınmaz əmlak bazarı;

Qiymətli kağızlar bazarı;

İntelektual hüquq və əmlak bazarı;

İnvestisiya layihələri bazarı;

))İstehsalə yönəldilmiş investisiya bazarı;

9. İnvestisiya fəaliyyətinin subyektlərinə hansı aid deyil?

İnvestorlar;

Sifarişçilər;

İş icraçıları;

Fiziki və hüquqi şəxslər;

))Əmlak hüququ

10. İnvestisiya fəaliyyətinin obyektlərinə hansı aiddir?

Hüquqi şəxslər;

Banklar;

Sığorta və vasitəçi təşkilatlar;

))Qiymətli kağızlar;

Sifarişçilər;

Bölmə: 0102

Ad 0102

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

11. Investisiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

təkilati strukturun zəvikliyi

))sosial məqsədli investisiyalara malik olmaq

üfiqi informasiya əlaqələrinə malik olmaq

özünü planlaşdırma və düzəlişlərin aparılmasına yol verilməsi

demokratik idarəetmə üslubu

12. Investisiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

))tamamlanma investisiyalara malik olmaq

qeyri-mərkəzləndirmə

mənəvi mükafatlandırma

ictimaiyyət tərəfindən qəbul edilməsi

məqsədli- problem qruplarının yaradılması

13. Investisiyanın müstəqil portfelinə hansı aid deyil?

real investisiya layihələri

qiymətli kağızlara qoyulan maliyyə investisiyaları portfeli

digər maliyyə investisiyaları portfeli

)) riskə aid olan investisiyalar

müəssisənin dövriyyə vəsaitlərinə qoyulan investisiyalar

14. Birbaşa xarici investisiya qoyulucuna qərar verən müəssisə ölkədə satışı təkil etmək üçün nədən istifadə edilmir?

istehsal avadanlıqları

))lisenziya hüquqlarından gəlirin əldə edilməsi

texnoloji inkişaf

xarici texnologiyadan istifadə

inhisara vəziyyətdən faydalanma

15. Birbaşa xarici investisiya qoyulucuna qərar verən müəssisə ölkədə satışı təkil etmək üçün nədən istifadə edilmir?

istehsal avadanlıqları

))lisenziya hüquqlarından gəlirin əldə edilməsi

texnoloji inkişaf

xarici texnologiyadan istifadə

inhisara vəziyyətdən faydalanma

16. Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

siyasi və dövlət müəssisələri xaricilərin təsiri altına düşür

))geridə qalmış ərazilərin inkişafını təmin edə bilər

investisiya qoyularkən ölkədə yerli müəssisələr inkişaf etməmiş əhəmiyyətli istehsallar məşğul olarkən xarici investorların müasir texnologiyadan istifadə etmələri, investisiya qoyulan ölkənin iqtisad həyatını poza bilər

yerli iqtisadiyyat daxilində xarici investorlar gömrük rüsumlarından da faydalanaraq haqsız rəqabətdə üstünlüyü əldə edə bilər

müəssisə inhisarçı vəziyyətinə düşər

17. Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

birbaşa xarici investisiyalar yüksək gömrük tarifləri idxalat qadağaları kimi qoruyucu tədbirlərdən də təsirlənməyə bilərlər

məhdudiyyətlər yerli istehsalı qoruma məqsədini daşıyır, ancaq xarici investorlar birbaşa investisiya yolu ilə bu maneəni aşırırlar

))xarici investorlar investisiya qoyan ölkəyə yeni texnologiyalar gətirir

xarici investorlar istehsal etdikləri xam malı ölkə xaricindən təmin edirlər

yerli istehsalı xaricdən asılı bir vəziyyətə gətirməkdə və ölkənin valyuta ehtiyatları üzərində mənfi təsirlər yaradır

18. Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

xarici investorlar investisiya qoyulan ölkədəki iəzi qəvvəsinin bol və ucuz olduğundan istifadə edilən texnologiyaları seçmə yoluna gedirlər

investorlar investisiya qoyuluşları ölkəni öz ölkələrindəki texnologiyaları almağa məcbur edir

investorlar istifadə etmədikləri texnologiyaları istehsal üsullarını investisiya qoyulan ölkərə daşıyırlar

))texniki və idarəetmə kadrlarının hazırlanması

bu da investisiya qoyulan ölkənin geri qalmasına səbəb olur

19. Portfel investisiyası:

müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir;

))müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir;

ancaq kredit əklində olur;

ancaq səhm əklində olur;

ancaq veksəl əklində olur;

20. Aşağıdakılardan hansını kapital əmələ gətirən investisiyaya aid etmək olmaz?

yeni müəssisələr tikilməsinə investisiya qoyulueu;

))qiymətli kağızların alınmasına investisiya qoyuluşu;

fəaliyyət göstərən müəssisələrin genişləndirilməsinə investisiya qoyulueu;

müəssisənin texniki cəhətdən yenidən investisiya qoyulması;

müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyulması;

Bölmə: 0201

Ad 0201

Suallardan 18

Maksimal faiz 18

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

21. Investisiya layihəsi ərizəsində ümumiqtisad təhlilinə hansı aid deyil?

))Investisiya maliyyəsinin təhlili

Bazar konyukturasının təhlili

İnvestisiya mühitinin əlverişli olmasının təsvirini əks etdirir

Ölkədə iqtisadi təhlil

İnvestisiya mühitinin əlverişsiz olmasının təsvirini əks etdirir

22. Investisiya layihəsi ərizəsində maliyyə təhlilinə hansı aiddir?

Ölkədə iqtisadi təhlil

))Yeni tikintinin təhlili

Bazar konyunkturasının təhlili

Əlverişli investisiya mühitinin təhlili

Əlverişsiz investisiya mühitinin təhlili

23. İstehsalın texniki hazırlığının mərhələlərinin ardıcılığına hansı aid deyil?

elmi-tədqiqat mərhələsi

konstruksiya mərhələsi

texnoloji hazırlıq mərhələsi

maddi və təşkilati hazırlıq mərhələsi

))Əməyin təkmillədirilməsi mərhələsi

24. Bunların hansı investisiyanın məqsədi deyil?

Mövcud istehsalat səviyyəsini qorumaq üçün köhnəlmə təchizatın təzəsiylə əvəz edilməsi;

İstehsalın həcmnin artması üçün vacib olan texnologiyanın təmin edilməsi;

Bazara yeni cihaz məhsulları istehsal etmək və yeni texnologiyadan faydalanmaq;

Xərcləri azaltmaq;

))İstehsal xərcləri artırmaq;

25. Bunların hansı investisiyanın məqsədi deyil?

Məhsulun istehsalçıya çatdırılmasında daha təsirli vasitələrə əl atmaq;

Bölgü kanallarını genişləndirmək;

İstehsal edilən məhsulun keyfiyyətini yüksəltmək;

İş şəraitini yaxşılaşdırmaq;

))Bölgü kanallarını sadələndirmək;

26. İlkin mənbələrə hansı məlumat aid deyil?

Müsahibə;

Anket;

Məktub;

Telefon;

))Əmək üzrə sorğu;

27. İlkin mənbələrə hansı məlumat aid deyil?

İnternet;

Məktub;

Faks;

Anket;

))Əməkdaşlıq;

28. İlkin mənbəyə hansı məlumat aid deyil?

Dövlət statistika komitəsinin hesabatları;

Milli bankın hesabatları

Birləşmiş millətlər təşkilatlarının tədqiqatları;

TACİS;

))Əməkdaşlıq;

29. İlkin mənbəyə hansı məlumat aid deyil?

Dünya bankı;

Beynəlxalq valyuta fondu;

Xüsusi komissiyaların hesabatları;

Özəl tədqiqatlar və dövrü mətbuat;

))Əmək üzrə sorğu;

30. Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

Bazarın rəqabət quruluşu;

mal və xidmətlərin xüsusiyyətləri;

İstehlakçı davranışları;

Qiymətlər;

))Sosial sığorta ayırlmaları;

31. Aşağıdakılardan hansı investisiya layihələrinin ielənilməsi mərhələlərinə aid deyil?

Araşdırmalar;

İlkin təhlilin aparılması;

))Əmək kollektivində sosioloji təhlilin aparılması;

Son təhlilin aparılması;

Layihənin qiymətləndirilməsi;

32. Miqyasından asılı olaraq investisiya layihələri necə təsniflədirilir?

qlobal və lokal

qlobal, milli, regional və lokal

qlobal, xalq təsərrüfatı, sahə, lokal investisiya layihələri

))qlobal, xalq təsərrüfatı, iri miqyaslı, lokal

ümumdünya, milli, lokal

33. Hansı investisiya layihələrin reallaşdırılması ölkədə olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

qlobal

))xalq təsərrüfatı

iri miqyaslı

regional

lokal

34. Hansı investisiya layihələrin reallaşdırılması ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

qlobal

xalq təsərrüfatı

))iri miqyaslı

regional

lokal

35. Hansı investisiya layihələrin reallaşdırılması regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının qiymətlərinin səviyyəsi və quruluşunu dəyişmir?

qlobal

xalq təsərrüfatı

iri miqyaslı

regional

)) lokal

36. Hansı investisiya layihələrin reallaşdırılması yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

))qlobal

xalq təsərrüfatı

iri miqyaslı

regional

lokal

37. Investisiya layihəsinin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

layihənin öncədən hazırlanması: tam hazırlanma, layihəyə final baxılma və qərar qəbul etmə

investisiya konvensiyalarının axtarışı: tam hazırlanma, layihəyə final baxılma və qərar qəbul etmə

layihəyə qabaqcadan baxılma: layihənin son baxış, yeni yaradılan obyektlərin istismar mərhələsi

investisiya qabağı mərhələ: investisiyalaşdırılma mərhələsi, yeni yaradılmış obyektlərin istismarı

))layihənin qabaqcadan hazırlanması, istismar mərhələsi

38. İstehsalın konstruktor hazırlığı mərhələsi hansıdır?

))yeni məhsul layihələndirilməsinin həyata keçirilməsi mərhələsi

əmək məsrəflərinin normalaşdırılması

material məsrəfinin normalaşdırılması

yanacaq məsrəfinin normalaşdırılması

enerji məsrəflərinin normalaşdırılması

Bölmə: 0202

Ad 0202

Suallardan 16

Maksimal faiz 16

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

39. İnvestisiya xərclərinə nə aid deyil?

layihə xərcləri

patent

nou-hau

))investisiyanın ömrü

ərazinin qiyməti

40. Bunların hansı investisiyanın məqsədi deyil?

Ətraf mühətin zirkəndirməsini qarşılaşdırılmasında mövcud qanunvericiliyə riayət etmək;

Xalqın sağlamlığını qorumaq məqsədi ilə mövcud qanun verçiliyə riayət etmək;

Bazar əərtləri ilə ayaqlaəmaq, bəlgədə, ölkədə və dünyada rəqabət üstünlüyyünü təmin etmək;

Müəssisənin qarşılaşacağı konkret riskləri aradan qaldırmaq;

))İnvestisiya fəaliyyətinin genieləndirmək;

41. Bunların hansı investisiyanın məqsədi deyil?

Müəssisənin qarşılaşacağı konkret riskləri məhdudlaşdırma;

Müəssisənin bazardakı və sənaye payını qorumaq məqsədi ilə tədqiqat və inkişaf etmə fəaliyyətinin həyata keçirilməsi;

Müəssisədə bazardakı və sənaye payının səmərəliliyini artırmaq məqsədi ilə tədqiqat və inkişaf etmə fəaliyyətinin həyata keçirilməsi;

Müəssisənin ieləyənlərin sağlamlığının və rifahının qorunması və onların həvəsləndirilməsi;

))Müəssisənin qarşısına çıxan risklərin artması;

42. Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

Təklif mənbələri;

Bölgü kanalları;

Ölkənin xüsusi cərtləri və rəsmi deyəmələrə bağlı məlumatlar;

Dövlətin iqtisadi siyasəti;

))Müəssisələrin sosial vəziyyəti;

43. Aşağıdakılardan hansı müəssisənin investisiya fəaliyyətinə aid deyil?

investisiya strategiyasının müəyyən olunması;

))strateji idarəetmənin həyata keçirilməsi;

investisiya layihələndirilməsi;

layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili;

strateji planlaşdırmanın həyata keçirilməsi;

44. Investisiya strategiyası dəqiqləşdirilməsi nədə öz əksini tapır?

istehsal planlarında;

satış, təhizat və operativ-istehsal planlarında;

))investisiya layihələrinin siyahısı və investisiyanın uzunmüddətli maliyyəyə di-ril-məsi planında;
illər üzrə məhsulun maya dəyərinin müəyyən olunmasında;
müəssisənin maliyyə, əmək, məhsul satışı, maddi təhcizat planlarında.

45. Investisiya layihəsi nədir?

müəssisənin əsas uzunmüddətli məqsəd və məsələlərinin müəyyən edilməsi və bu məqsədlərə nail olmaq
üzrə zəruri resursların fəaliyyət kursunun və bütünlükləşməsinin təşkili

qoyulmuş məqsədlərə nail olmaq üçün firmanın məqsədyönlü fəaliyyətinin formalaşması

rəqabət aparən təşkilatın fəaliyyətinin nəticələrinin səviyyəsinin qiymətləndirilməsi

firmanın inkişafının əsas bölmələrinin eərhini göstərən rəqabət bazarında, xüsusi və borc maliyyə
mənbələrini hesaba alaraq, maddi və kadr imkanlarını və riskləri layihələrin realizə edilməsi prosesində
hesaba almaqla iqtisadi baxımdan analitik sənəd

))iqtisadi məqsədyönlülüyn əsaslandırılması, kapital qiyuluşlarının həcmi və həyata keçirilməsinin
müddətlərinin, o cümlədən qanunvericiliyə və standartlara uyğun olaraq təsdiq olunmuş layihə-smeta üzrə
sənədləndirilmə və habelə investisiyaların həyata keçirilməsi üzrə praktiki fəaliyyətinin ielənib hazırlanması

46. Hansı hallarda investisiya layihəsi investisiyalaşmanın strateji konsepsiyasını, marketinq, iqtisadi və
maliyyə nəticələnməsini, zəruri maliyyə resurslarının həcmələrini, xarici mənbələrdən əlavə alınmış
vəsaitlərin qaytarılması müddətlərini özünə daxil edir?

avadanlığın yeniləri ilə əvəz olunması

qeyri-maddi aktivlərin ayrı-ayrı növlərinin əldə edilməsi

))istehsalın texniki cəhətdən yenidən silahlandırılması

əsaslı təmir aparılması hallarında

marketinq tədqiqatlarının aparılması

47. Nə kimi hallarda investisiya layihəsi bir qayda olaraq, özünə qısaldılmış bölmə və göstəricilər siyahısını
daxil edir?

yeni tikinti zamanı

))avadanlığın yeniləri ilə əvəz edilməsi yaxud qeyri-maddi aktivlərin ayrı-ayrı növlərinin əldə edilməsi
hallarında

fəaliyyətdə olan istehsal güclərinin yenidən quraşdırılması zamanı

istehsalın texniki cəhətdən yenidən silahlanması zamanı

istehsal güclərinin geniş təkrar istehsalı zamanı

48. İnvestisiya layihələrinin təhlili zamanı hansı amili hesaba almaq zəruridir?

bazarda rəqabətin səviyyəsi

müəssisənin vergi ayırmalarının həcmi

müəssisənin maliyyə menecerlərinin ixtisaslaşma səviyyəsi

))layihələrin riskliliyi

amortizasiya normalarının həcmi

49. İnvestisiya layihələrinin səmərəliliyinin təhlili aşağıdakı hissələrdən ibarətdir:

texniki, sosial, siyasi-iqtisadi təhlil;

))ümumiqtisadi, texniki-iqtisadi, maliyyə təhlili;

sosial-iqtisadi, maliyyə, texnoloji təhlil;

ümumiqtisadi, texniki-iqtisadi, sosial-iqtisadi təhlil;

texniki-iqtisadi, maliyyə təhlili, sosioloji;

50. İstehsalın texniki hazırlığına nə aid deyil?

elmi mərhələsi

tədqiqat mərhələsi

))iqtisadi mərhələ

maddi hazırlıq mərhələsi

konstruktor mərhələsi

51. İstehsalın texniki hazırlığına nə aid deyil?

texnoloji hazırlıq mərhələsi

təşkilati hazırlıq

))sosial mərhələ

hazırlıq

elmi-tədqiqat mərhələsi

52. İnvestisiya layihəsinin hazırlanmasının hansı mərhələsində müxtəlif profilli mütəxəssislərin cəlb edilməsi məqsədəuyğundur?

investisiya konsepsiyalarının axtarışı

layihənin ilkin hazırlığı

))layihənin son hazırlığı

layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi

istismar (istehsal) səviyyəsi

53. İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil?

bazarın təhlili və marketinq konsepsiyası

layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası

layihənin yeri

))firmanın fəaliyyət riskləri

lazımi əmək resursları

54. İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil?

bazarın təhlili və marketinq konsepsiyası

layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası

layihənin yeri

))istehlak bazarında rəqabət

lazımi əmək resursları

Bölmə: 0301

Ad 0301

Suallardan 20

Maksimal faiz 20

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

55. Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

Tikiləcək müəssisəsinin adı

Tikiləcəyi müddət

Tikinti-quraşdırma işlərinin dəyəri

Layihə istehsal gücü

))İşçilərin əmək məhsuldarlığı

56. Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

Əsas fondların smeta dəyəri

Əsaslı vəsait qoyulmuşunun həcmi

))İşçilərin əmək məhsuldarlığı

Tikinti-quraşdırma işlərinin dəyəri

Layihə istehsal gücü

57. Tikintinin titul siyahısında hansı nəzərə alınmır?

tikinti müddəti

rayon

istehsal gücü

))iezilərin siyahı sayı

əsas fondların smeta dəyəri

58. Tikintinin titul siyahısına hansı aid deyil?

əsaslı vəsait qoyulmasının həcmi

))köməkçi iezilərin sayı

tikinti quraşdırma işlərinin dəyəri

buraxılacaq məhsulun maya dəyəri

tikintinin bələmə və quraşdırma vaxtı

59. İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

))mədəni – məişət xərcləri

tikinti ərazisinin hazırlanması

tikintinin əsas obyektləri

nəqliyyat təsərrüfatı

rabitə obyektləri

60. İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

yardımcı obyektlər

))maşın və avadanlıqlar

xidmətedici təyinatlı obyektlər

enerji təsərrüfatı obyektləri

su təsərrüfatı

61. İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

kanalizasiya ieləri

yanacaq və qaz təchizatının xarici şəbəkə və qurğuları

))əsas fondların yaşillığı

Ərazinin abadlığı

Ərazinin yaşıllığı

62. İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

müvvəqqəti bina və qurğular

tikilən müəssisənin müdiriyyətinin saxlanması

istismar kadrlarının hazırlanması

layihə və axtarış işləri

))istehsalın ixtisaslaşdırılması

63. Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil?

əsas fondların, istehsal güclərinin iəə buraxılması və habelə "zadel" üzrə tapşırıqlar;

əsaslı vəsait qoyulueunun həcmi və qurulueu;

))əsaslı vəsait qoyulueunun sosial səmərəliliyi;

ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahıları;

tikinti-quraşdırma işləri üzrə proqram;

64. Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

hər bir müəssisənin adı, tikiləcəyi müddət və ra-yon;

layihə istehsal gücü;

əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyulueunun həcmi;

tikinti-quraşdırma işlərinin dəyəri;

))iezilərin əmək məhsuldarlığı;

65. Kapital qoyulueu:

istiqrarların buraxılışına sərf edilən xərclərdir;

qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;

))əsas fondların yaradılmasına yö-nəl-dilən investisiyadır;

banka qoyulan depozitdir;

səhmlərin buraxılışına sərf edilən xərclərdir;

66. Müəssisənin texniki cəhətdən silahlanmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

sahə

ərazi

texnoloji

))təkrar istehsal

istehsal

67. Yeni tikintiyə zəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

sahə

ərazi

texnoloji

))təkrar istehsal

istehsal

68. Mövcud güclərin genişləndirilməsinə zəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

sahə

ərazi

texnoloji

))təkrar istehsal

istehsal

69. Əsaslı vəsait qoyulmasına aid deyil:

əsas və dövriyyə kapitalına qoyulan investisiya

əsaslı təmirə zəkilən xərclər

təbiətdən istifadə obyektlərinin və torpaqların alınmasına çəkilən xərclər

))uzunmüddətli, ortamüddətli və qısamüddətli kreditlər

qeyri-maddi aktivlərə qoyulmuş investisiya

70. Əsaslı vəsait qoyulmasına aid deyil:

əsas və dövriyyə kapitalına qoyulan investisiya

əsaslı təmirə zəkilən xərclər

təbiətdən istifadə obyektlərinin və torpaqların alınmasına çəkilən xərclər

))müəssisələrin qiymətli kağızlara qoyduğu investisiya

qeyri-maddi aktivlərə qoyulmuş investisiya

71. Tikintinin dəyəri nə ilə müəyyən olunur?

qiymət ilə

))smeta ilə

maya dəyəri ilə

məcmu xərclərlə

göstərilənlərdən hər biri ilə

72. Layihə-smeta sənədi nə zaman təsdiqlənir?

))tikintiyə qədər

tikintidən sonra

tikinti zamanı

tikinti prosesindən asılı deyil

investorlardan asılıdır

73. Smeta dəyəri nə zaman tətbiq edilmir?

tikintinin maliyyələndirilməsi zamanı

yerinə yetirilən tikinti-quraşdırma işlərinin ödənişi üçün

avadanlıqların alınmasına çəkilən xərclərin ödənməsi üçün

avadanlıqların tikintiyə çatdırılması xərclərinin ödənməsi üçün

))təchizatçılarla hesablaşmaq üçün

74. Əsas fondların yaradılmasına yönəldilən investisiyalar?

qısamüddətli investisiyalar

portfel investisiyalar

))əsaslı vəsait qoyulmuş

maliyyə investisiyaları

birbaşa investisiyalar

Bölmə: 0302

Ad 0302

Suallardan 19

Maksimal faiz 19

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

75. Kapital qoyulmasının təkrar istehsal quruluşu hara sərf olunur?

layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyulmasında xüsusi zərkisinin tapılması ilə müəyyən olunur;

))yeni tikinti, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki

cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyulmasının ümumi məbləğində xüsusi zəkilərinin tapılması ilə müəyyən olunur;

«kapital qoyulmasının təkrar istehsal quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur;

xərclərin birinin digərinə nisbətidir;

ümumi investisiya qoyulmasının xərclərdən hər birinə nisbətidir.

76. Tikintinin xüsusiyyəti nədən ibarətdir?

tikinti prosesinin qısa müddətli olması

tikintinin kapitaltutumunun və material tutumunun aşağı olması

tikinti məhsulundan istifadənin kütləvi xarakteri

tikinti sahəsinin müəyyən əraziyə bağlı olmaması

)) əsas fondların hərəkətsiz obyektlərin qaytarılması

77. Tikintinin son nəticəsi aşağıdakılardır

gəlir

sənaye

))tikinti məhsulu

əsaslı kapital qoyuluşu

smeta dəyəri

78. Fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına çəkilən xərclər kapital qoyuluşlarının hansı quruluşunda əks olunur?

sahə qurulueunda

ərazi qurulueunda

texnoloji strukturunda

))təkrar istehsal qurulueunda

istehsal qurulueunda

79. Kapital qoyuluşlarının hansı quruluşunda “tikinti quraşdırma işləri” xərcləri əks olunur?

sahə quruluşunda

ərazi quruluşunda

))texnoloji strukturunda

genie istehsal quruluşunda

genie istehsal quruluşunda

80. Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir?

))layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə zəkilən hər bir xərcin ʙmumi investisiya qoyuluşunda xʙsusi zəkiləridir.

texniki vasitələrin hər birinə xərclənən vəsaitin ümumi xərclərdəki xʙsusi zəkisidir

«vəsait qoyuluşunun texnoloji quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur

xərclərin birinin digərinə nisbətidir

ʙmumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir.

81. Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir?

təkrar istehsal, texnoloji, cari və s. xərclər

))tikinti-quraşdırma; avadanlıq, alət və inventarların alınması; geoloji kəşfiyyat, torpaq alma; kadr hazırlama; idarə heyətinin saxlanması xərcləri

müəssisələrin genieləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri

sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri

texnoloji təkmilləndirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri

82. Aşağıdakılardan hansı əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşunu xarakterizə edən göstəricilərə aid deyil?

mövcud güclərin genieləndirilməsinə zəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ʙmumi məb-ləğində xʙsusi zəkisi;

müəssisənin rekonstruksiya edilməsinə zəkilən xərclərin əsaslı vəsait qoyulmasının ümumi məbləğində xüsusi zəkisi;

yeni tikin-tiyə zəkilən xərclərin əsaslı vəsait qoyulmasının ümumi məbləğində xüsusi zəkisi;

müəssisənin texniki cəhətdən silahlandırılmasına zəkilən xərclərin əsaslı vəsait qoyulmasının ümumi məbləğində xüsusi zəkisi;

))sosial sığortaya zəkilən xərclərin əsaslı vəsait qoyulmasının ümumi məbləğində xüsusi zəkisi;

83. İnvestisiya layihəsinin texniki-iq-ti-sadi əsaslandırılması nədir?

müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin sosial-psixoloji, siyasi-iqtisadi və ekoloji imkanlarının tədqiqidir;

))müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir;

müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin istehsal güclərinin artımına təsirinin tədqiqidir;

müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin mənavi aspektlərinin tədqiqidir;

müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin fondveriminin yüksəldilməsinə təsirinin tədqiqidir;

84. Layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə zəkilən hər bir xərcin ümumi investisiya qoyulmasında xüsusi zəkisi:

əsaslı vəsait qoyulmasının sahə quruluşudur

əsaslı vəsait qoyulmasının təkrar istehsal quruluşudur

))əsaslı vəsait qoyulmasının texnoloji quruluşudur

əsaslı vəsait qoyulmasının ərazi quruluşudur

əsaslı vəsait qoyulmasının istehsal quruluşudur

85. Yeni tikin-tiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına zəkilən xərclərin əsaslı vəsait qoyulmasının ümumi məbləğində xüsusi zəkisi:

əsaslı vəsait qoyulmasının sahə quruluşudur

)Əsaslı vəsait qoyulueunun təkrar istehsal qurulueudur

əsaslı vəsait qoyulueunun texnoloji qurulueudur

əsaslı vəsait qoyulueunun ərazi qurulueudur

əsaslı vəsait qoyulueunun istehsal qurulueudur

86. Aşağıdakılardan hansı smeta hesabatının xülasəsinə daxil edilmir?

tikinti ərazisinin hazırlanması

əsas istehsal obyektləri

enerji təsərrüfatının obyektləri

)axtarış tədqiqatlarına çəkilən xərclər

nəqliyyat və rabitə təsərrüfatının obyektləri

87. Aşağıdakılardan hansı smeta hesabatının xülasəsinə daxil edilmir?

tikinti ərazisinin hazırlanması

əsas və köməkçi istehsal obyektləri

operativ heyətin hazırlanması

)axtarış tədqiqatlarına çəkilən xərclər

layihə axtarış işləri

88. Əsas fondların hansı dəyəri tikintinin smeta dəyərinə uyğun müəyyən olunur?

)ilkin (balans)

bərpa

qalıq

orta illik

layihə

89. Əsaslı vəsait qoyulueu:

investisiyadan daha geniş anlayışdır

tikintidən daha dar zərşivəli anlayışdır

investisiya deməkdir

tikinti deməkdir

))tikintidən daha geniş anlayışdır

90.Müxtəlif avadanlıqların, alət və inventarların əldə olunmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

sahə

ərazi

))texnoloji

təkrar istehsal

istehsal

91.Tikinti obyektlərinin layihələndirilməsində aparılan geoloji kəfiyyat ielərinə zəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

sahə

ərazi

))texnoloji

təkrar istehsal

istehsal

92. Tikinti ызын torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

sahə

ərazi

)) texnoloji

təkrar istehsal

istehsal

93. Layihə-smeta sənədinin həyata keçirilməsi mərhələləri:

təhlili, təsdiqi və hazırlanması

təsdiqi, təhlili və hazırlanması

təhlili, hazırlanması və təsdiqi

))hazırlanması, təhlili və təsdiqi

hazırlanması, təsdiqi və təhlili

Bölmə: 0401

Ad 0401

Suallardan 21

Maksimal faiz 21

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

94.İnvestisiya layihələrinin səmərəliliyinin təhlilində nə lazım deyil?

Ümumiqtisad təhlili

Texniki təhlil

İqtisadi təhlil

))Sosial təhlil

Maliyyə

95.Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı göstəricilər istifadə edilmir?

))Əmək məhsuldarlığı

Xalis cari dəyər

Daxili rentabellik norması

Ödəmə müddəti

rentabellik indeksi

96. Müxtəlif investisiya layihələrinin müqayisəsi və sezilməsində hansı nə istifadə edilmir?

Pul

Məqsədli bank əmanətləri

Kreditlər

)) İşçi qüvvəsinə zəkilən xərclər

Paylar

97. Investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir?

)) riskin səviyyəsi;

material xərcləri;

enerji xərcləri;

məhsulun maya dəyəri;

əmək haqqı xərcləri.

98. Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

)) xalis cari dəyər sıfırdan böyükdür;

daxili rentabellik norması diskont dərəcəsinə bərabərdir ;

fondverimi sıfıra bərabərdir;

istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

xalis cari dəyər 0-dan kizikdir;

99. Mənfəətdən verginin aşağı salınması investisiyanın səmərəliliyinə necə təsir göstərir?

layihənin xərclərini artırır;

))layihənin xalis nağd axınlarını artırır;

layihənin investisiya xərclərini artırır;

layihənin əmək haqqı xərclərini azaldır;

layihə zərivəsində amortizasiya ayırmaları artır.

100. İntestisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsula aşağıdakılardan hansı aid deyil?

Xalis cari dəyər;

Rentabellik indeksi;

İntestisiyanın ödənmə müddəti;

gəlirliliyin daxili norması;

))Fondtutumu və fondverimi;

101. İntestisiya layihəsinin səmərəlilik göstəricilərinə aiddir:

İqtisadi və sosial səmərəlilik göstəriciləri

kommersiya (maliyyə), İqtisadi və sosial səmərəlilik göstəriciləri

))kommersiya (maliyyə), İqtisadi və büdcə səmərəlilik göstəriciləri

ərti-illik və müqayisəli səmərəlilik göstəriciləri

ərti-illik və müqayisəli səmərəlilik göstəriciləri

102. Alınan nəticə və xərclərin dəyər qiymətləndirilməsi üçün hansı qiymət növlərindən istifadə olunur?

pilləvi, sabit, mövsümi

dəqiq və dəyiçən

azad və tənzimlənən

))bazis, ümumdünya, proqnoz və hesablanmış qiymət növləri

müqayisəli və hesablanmış

103. Xalq təsərrüfatında ilin müəyyən anında yaranan və bütün hesabat dövründə dəyiilməyən hesablanan qiymət necə adlanır?

))bazis

proqnoz

hesablanmış

pilləli

azad

104. Kapital qoyulueunun nisbi səmərəlilik hesablanması nəyə əsaslanır?

))gətirilmə xərclər

mənfəət

diskont norması

maya dəyəri ilə kapital qoyuluşlarının fərqi

kapital qoyulueları

105. İnvestisiyaların qiymətləndirilməsinin ən sadə və yayılmış metodu aşağıdakılardır:

))investisiyaların sadə ödənilmə müddəti

investisiyaların gəlirlilik indeksi

daxili gəlirlilik norması

xalis cari dəyər

diskontlaşdırmanı hesaba almaqla ödəniə müddəti

106. İnvestisiyaların qiymətləndirilməsinin diskontlaşdırmaya əsaslanan metodlarından ən məşhurları hansıdır:

investisiyaların sadə ödənilmə müddəti

investisiyaların gəlirlilik indeksi

daxili gəlirlilik norması

))xalis cari dəyər

diskontlaşdırmanı hesaba almaqla ödənie müddəti

107. Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir?

)) illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;

illər üzrə material xərclərinin cari dəyərini;

illər üzrə amortizasiya ayırmalarının cari dəyərini;

illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqi;

illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.

108. İnvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?

))xalis cari dəyər;

kapital qoyuluşunun qaytarılma müddəti;

maya dəyəri;

məhsulun kapital tutumu;

məhsulun əmək tutumu;

109. Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

xalis cari dəyər 100 manata bərabərdir;

xalis cari dəyər 200 manata bərabərdir;

xalis cari dəyər 300 manata bərabərdir;

))xalis cari dəyər 350 manata bərabərdir;

xalis cari dəyər 150 manata bərabərdir;

110. Bu göstəricilərin hansından müəssisənin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunmur?

))növbəlilik əmsalı

xalis diskontlaşdırılmış gəlir

daxili mənfəət norması (diskontlaşdırma əmsalı)

sadə mənfəət norması

layihənin maliyyə muxtariyyəti əmsalı

111. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsinin hansı metodu diskontlaşdırmaya əsaslanır?

investisiyanın geri qaytarılma dövrü (PP)

investisiyanın gəlirlilik indeksi (PI)

))daxili mənfəət norması (IRR)

investisiyanın sadə rentabelliği (ARR)

investisiyanın özünü ödəmə norması (ROR)

112. Nəticə olur:

müsbət

mənfi

nisbii

mütləq və nisbi

))müsbət və mənfi

113. İctimai əməyəqənaət xərclərinin məbləği necə müəyyən edilir?

canlı əməyin məbləği, material, əsaslı vəsait qoyulueu

))gətirilmie xərclər üzrə

cari və kapital qoyulueu xərclərinin məbləği

maya dəyərinin və kapital qoyulueunun məbləği

xərclərin geri qaytarılması vaxtına görə

114. Effektin uyğun xərclərlə qarşılıqlı əlaqəsində hansı amil həlledici hesab edilir?

iqtisadi

))vaxt amili

mənfəətin həcmi

effektivlik

xərclərin geri qaytarılması müddəti

Bölmə: 0402

Ad 0402

Suallardan 20

Maksimal faiz 20

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

115. Sürətləndirilmiş amortizasiyanın tətbiqi adi amortizasiya normasının tətbiqinə (illər üzrə bərabər faizlə) nisbətən investisiyanın səmərəliliyinə necə təsir göstərir?

layihə zərzivəsində fondvermini artırır;

layihə zərzivəsində əmək məqsuldarlığını artırır;

))xalis cari dəyəri artırır;

layihə zərzivəsində məhsulun maya dəyərini azaldır;

layihə zərzivəsində əmək haqqını azaldır.

116. Annuitetə nə aiddir?

səhm, istiqraz və s. qiymətli kağızlara vəsait qoyuluşları

əsas və dövriyyə kapitala investisiya resurslarının qoyuluşu

))sığorta və təqaüd fondlarına vəsaitlərin qoyulueu

qeyri-maddi aktivlərə vəsaitlərin qoyulueu

vençur kapitalının forması

117. İnvestisiya layihəsinin səmərəliliyin hansı göstəriciləri onun bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır?

))kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri

büdcə səmərəliliyin göstəriciləri

iqtisadi səmərəliliyin göstəriciləri

sosial səmərəliliyin göstəriciləri

mütləq səmərəliliyin göstəriciləri

118. İnvestisiya layihəsinin hansı göstəriciləri layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərsivəsindən kənarlaean xərcləri və onların nəticələrini hesaba alır?

kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri

büdcə səmərəliliyin göstəriciləri

))iqtisadi səmərəliliyin göstəriciləri

sosial səmərəliliyin göstəriciləri

mütləq səmərəliliyin göstəriciləri

119. İnvestisiya layihəsinin effektivliyinin hansı göstəriciləri regional yaxud yerli büdcə ьзыn layihənin həyata kezirilməsinin maliyyə nəticələrini əks etdirir?

kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri

))büdcə səmərəliliyin göstəriciləri

iqtisadi səmərəliliyin göstəriciləri

sosial səmərəliliyin göstəriciləri

mütləq səmərəliliyin göstəriciləri

120. Əsaslı kapital qoyuluşlarının müqayisəli səmərəlilik əmsalı necə müəyyən edilir?

maya dəyərlərinin və kapital qoyuluşlarının cəminin diskont normasına vurmaqla

))variantlar üzrə məhsulun maya dəyərinin fərqinin kapital qoyuluşlarının fərqinə nisbəti

variantlar üzrə kapital qoyuluşlarının fərqinin məhsulun maya dəyərinə nisbəti

mənfəətin kapital xərclərinə nisbəti

mənfəətin artımının bu artımı yaradan kapital qoyuluşuna nisbəti

121. İntestisiya layihəsinin pul axını nə deməkdir?

müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir

mədaxil olan pul axınının, pul vəsaitlərinin axınının xaric edilməsi ilə fərqlidir

))layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı

layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyə xalis axınlarının diskont fərqi

122. Hansı halda investisiya layihəsi səmərəlidir?

investisiyaların gəlirlilik indeksi 0-dan yüksək olan halda

investisiyaların gəlirlilik indeksi 0-dan aşağı olan halda

))investisiyaların gəlirlilik indeksi 1-dən yüksək olan halda

investisiyaların gəlirlilik indeksi 1-dən aşağı olan halda

investisiyaların gəlirlilik indeksi 1-ə bərabər olan halda

123. Müxtəlif investisiya layihələrinin müqayisəsi və sezilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir?

məhsulun rentabelliği; mənfəətin həcmi, daxili rentabellik norması;

))inteqral səmərə (xalis cari dəyər), daxili rentabellik norması, ödənmə müddəti;

istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;

investisiyanın ödənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsuldarlığı;

daxili rentabellik norması, əmək məhsudarı, material tutumu;

124. Hansı halda investisiya layihəsinin qəbul edilməsi haqında qərar verilə bilər?

))xalis cari dəyər sıfırdan böyükdür;

əmək məhsudarı sıfıra bərabərdir;

fondverimi sıfıra bərabərdir;

istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

xalis cari dəyər 0-dan kizikdir;

125. Investisiya layihəsinin kommersiya (maliyyə) səmərəliliyinin göstəriciləri:

))Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir

Regional yaxud yerli büdcə əyn layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir

layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çəzivəsindən kənarlaşan xərcləri və onların nəticələrini əks etdirir

layihənin iştirakçılarının sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

dövlət büdcəsi əyn layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir

126. Investisiya layihəsinin büdcə səmərəliliyinin göstəriciləri:

Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir

))Regional yaxud yerli büdcə əyn layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir

layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çəzivəsindən kənarlaşan xərcləri və onların nəticələrini əks etdirir

layihənin iştirakçılarının sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

dövlət büdcəsi əyn layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir

127. Investisiya layihəsinin iqtisadi səmərəliliyinin göstəriciləri:

Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir

Regional yaxud yerli büdcə ɁɁn layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir

))layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənarlaşan xərcləri və onların nəticələrini əks etdirir

layihənin iştirakçılarının sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

dövlət büdcəsi ɁɁn layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir

128. İrимиqyaslı layihələr (əəhərin, regionun və ya bütün ölkənin maraqlarına toxunan) üçün qiymətləndirilməsi məcburidir:

iqtisadi (maliyyə) səmərəliliyi

büdcə səmərəliliyi

))iqtisadi səmərəlilik

sosial səmərəlilik

tam səmərəlilik

129. Pul vəsaitlərinin mədaxili nədir?

))müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir

mədaxil olan pul axınının, pul vəsaitlərinin axınının xaric edilməsi ilə fərqlidir

layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı

layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyyə xalis axınlarının diskont fərqi

130. Pul vəsaitlərinin məxarici nədir?

müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir

))müəyyən addımda pul ödəniələrinin həcmidir

layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı

layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyyə xalis axınlarının diskont fərqi

131. Pul vəsaitlərinin saldosu nədir?

müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir

))mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir

layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı

layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyə xalis axınlarının diskont fərqi

132. İnvestisiya layihəsinin hesablaşma müddəti nədir?

müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir

mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir

layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı

))layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyə xalis axınlarının diskont fərqi

133.Xalis cari dəyər nədir?

müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir

mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir

layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı

layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

))gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyə xalis axınlarının diskont fərqi

134.Diskontlaşdırma nədir?

gələcək və cari dəyər arasındakı fərq

mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir

layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı

ilkin investisiya dəyərinin mürəkkəb faiz hesablanması?

))pul axınının dəyərinin cari dəyərə gətirilməsi

Bölmə: 0501

Ad 0501

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

135. Birbaşa xarici investisiya qoyulmuş qərar verən müəssisə ölkədə satışı təkil etmək üçün nədən istifadə edilmir?

müəssisənin maliyyə mənbələrindən daha aktiv istifadəsi

mal əcdərlərinin artırılması

))mək resurslarının tədqiqi

yeni marketinq üsullarından istifadə

satış kanallarının genişləndirilməsi

136. İntestisiyanın maliyyələədirilməsi formalarına hansı aiddir?

xüsusi və cəlb edilmiş pul vəsaitləri

xüsusi, borc alınmış və cəlb olunmuş pul vəsaitləri

))özünü maliyyələədirirmə, kredit maliyyələədirilməsi, paylı (qarışıq) maliyyələədirirmə

qısamüddətli, ortamüddətli, uzumüddətli

milli, xarici, qarışıqlı maliyyələədirirmə

137. Normativ xidmət müddətindən əhəmiyyətli dərəcədə az olan müddətə icraçıya əmlakın verilməsi üzrə lizinq növü:

))operativ

maliyyə

xayriq

rentinq

selenq

138. Əmtəə və xidmətlərin realizasiyası zamanı kommersiya kreditlərinin cərtləri əsasında kotragentlər arasında banka yaxud ixtisaslaşdırılmış kompaniyaya ödənilməmiş borcların (debitor borclarının) tələblərinin yenidən güzəet etmələrinin aparılması maliyyələmənin hansı formasıdır?

lizing

ipoteka

))faktoring

icarə

bank kreditləməsi

139. Maliyyələdirilmənin ən etibarlı metodu:

))özünü maliyyələdirmə

büdcə maliyyələdirmə

kapital bazarının mexanizmi vasitəsilə maliyyələdirmə

kapitalın kredit bazarından cəlb edilməsi

investisiyaların uyğunlaşdırılmış maliyyələdirilmə sxemi

140. Normativ xidmət müddətindən əhəmiyyətli dərəcədə çox olan müddətə icraçıya əmlakın verilməsi üzrə lizing növü:

operativ

))maliyyə

xayriq

rentinq

selenq

141. İnvəstisiya maliyyələdirilməsinin xüsusi mənbələrindən hansı əsas rola malikdir?

))xalis mənfəət

məcmu gəlir

amortizasiya ayırmaları

sabit passivlər

kreditor borcları

142. İnvəstisiya maliyyələdirilməsinin borc mənbələrindən hansı əsas rola malikdir?

büdcə krediti

investisiyanın vergi krediti

))uzunmüddətli bank kreditləri

büdcədən investisiya assignasiyaları

xarici investitorların vəsaitləri

Bölmə: 0502

Ad 0502

Suallardan 18

Maksimal faiz 18

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

143. Birbaşa xarici investisiya qoyulmuş qərar verən müəssisə ölkədə satışı təkil etmək üçün nədən istifadə edilmir?

istehsal avadanlıqları

))lisenziya hüquqlarından gəlirin əldə edilməsi

texnoloji inkişaf

xarici texnologiyadan istifadə

inhisara vəziyyətdən faydalanma

144. Müəssisənin investisiya fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi mənbələrə aşağıdakılardan hansı aiddir:

investisiyalı vergi krediti

hüquqi əxslərin və firma hissələrinin payçı və başqaüzvlük haqqlarının satışından alınan vəsaitlər

pul formasında beynəlxalq təşkilatların və maliyyə institutlarının birbaşa qoyuluşları

))sığorta orqanları tərəfindən qəzalardan, təbii fəlakətlərdən itkilərin əvəzini ödəmək nəvləri kimi ədənilən vəsaitlər

konsernlər, assosiasiyalar və bəzə mətssisə birləmələrindən təkrar bütcedərmə qaydasında daxil olan pul vəsaitləri

145. Rentabellik norması yüksek olmayan qısmüddətli investisiya layihələrinin realizasiyası zamanı hansı maliyyələdirmə formasından adətən istifadə olunur?

))özünü maliyyələdirmə

kreditli maliyyələdirmə

paylı (qarışıq) maliyyələdirmə

investisiyaların maliyyələdirilməsinin uyğunlaşdırılmış sxemi

bütün sadəlanlar

146. Rentabellik norması yüksek olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində hansı maliyyələdirmə formasından adətən istifadə olunur?

özünü maliyyələdirmə

))kreditli maliyyələdirmə

paylı (qarışıq) maliyyələdirmə

investisiyaların maliyyələdirilməsinin uyğunlaşdırılmış sxemi

bütün sadalananlar

147. Kommersiya kreditinin hansı formasında tədarükə məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün eərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazılır?

))ödəmənin müddətini uzatmaqla kommersiya krediti

açıq uçot üzrə kommersiya krediti

veksellə borcunun sənədlədirilməsilə kommersiya krediti

konsiqnasiya formasında kommersiya krediti

sadalananlardan hez biri

148. Firmanın daimi tədarükylərilə qabaqcadan danışılmış məhsulun siyahı üzrə sayı çox da böyük olmayan partiyalarla çoxsaylı tədarükü kommersiya kreditinin hansı formasından istifadə olunur?

ödəmənin müddətini uzatmaqla kommersiya krediti

))açıq uçot üzrə kommersiya krediti

veksellə borcunun sənədlədirilməsilə kommersiya krediti

konsiqnasiya formasında kommersiya krediti

sadalananlardan hez biri

149. Kommersiya kreditinin hansı formasında tədarükə firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır?

ödəmənin müddətini uzatmaqla kommersiya krediti

açıq uçot üzrə kommersiya krediti

veksellə borcunun sənədlədirilməsilə kommersiya krediti

))konsiqnasiya formasında kommersiya krediti

sadalananlardan hez biri

150. Aşağıdakıardan hansı müəssisədə investisiya fəaliyyətinin maliyyələə-dirilməsi mənbələrinə aid deyil?

borc maliyyə vəsaitləri;

))iezilərin əmək haqqı və sosial sığortaya ayırmalar;

büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları;

səhmlərin yerləşdirilməsindən cəlb edilən vəsaitləri;

istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitləri;

151. İntestisiya maliyyələdirilməsinin cəlb olunmıe mənbələrindən hansı əsas rola malikdir?

))səhmdar kapitalının cəlb edilməsi imkanı

borclar

istiqrazların buraxılması

mülkiyyətin satışından əldə olunan vəsait

dövlət büdcəsindən investisiya assiqnasiyaları

152. İntestisiya fəaliyyətinin ən geniş yayılmış maliyyələdirimə forması hansıdır?

özünü maliyyələdirimə

kreditli maliyyələdirimə

))paylı (qarışıq) maliyyələdirimə

sadalananlardan hez biri

sadalananlardan hər biri

153.Özünü maliyyələdirimədən istifadə olunur:

rentabellik norması yüksək olan uzun müddətli investisiya layihələrinin realizasiyası prosesində

rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində

))rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası prosesində

rentabellik norması yüksək olmayan uzunmüddətli investisiya layihələrinin realizasiyası prosesində

göstərilənlərdən hez bir halda

154. Kreditli maliyyələəedirmədən istifadə olunur:

rentabellik norması yüksək olan uzun müddətli investisiya layihələrinin realizasiyası prosesində

))rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində

rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası prosesində

rentabellik norması yüksək olmayan uzunmüddətli investisiya layihələrinin realizasiyası prosesində

göstərilənlərdən hez bir halda

155. Maliyyələəedirmənin xarici (borc və cəlbədic) mənbələrinin xüsusiyyətlərinə hansı aid deyil:

investisiyalaemalı kapitalın meyar üzrə mənfəətliliyin normasının qaytarılmasının aşağı olması

müəssisənin ödəməqabiliyyətinin və müflis riskinin yüksəlməsi, onların istifadəsi zamanı

cəlb olunmanın mürəkkəbliri və uzunmüddətliliyi

))Müəssisənin ilkin təsisilərinin əlində idarəetmənin tam qoruyub saxlanması

cəlb edilmənin qeyri-məhdud həcmi, deməli investisiya fəaliyyətinin əhəmiyyətli genieləndirilməsinin imkanları

156. Maliyyələəedirmənin daxili (xüsusi) mənbələrinin xüsusiyyətlərinə hansı aid deyil:

cəlb edilmənin sadəliyi və sürətliliyi

investisiyalaşdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması

))xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə çox olan onların mümkün qədər cəlb olunmasının yüksək həcmi

müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi

müəssisənin ilkin təsisilərinin əlində idarəetmənin tam saxlanması

157. Ödəmənin müddətini uzatmaqla kommərsiya kreditində:

))тədarькь məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarькьн cərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır

тəдарькь фирма ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır

tədarəkzə firma yəklənmi əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir

alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

tədarəkzə ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır

158. Açıq uçot üzrə kommərsiya kreditində:

tədarəkzə məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarəkən cərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır

tədarəkzə firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır

))tədarəkzə firma yəklənmi əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir

alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

tədarəkzə ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır

159. Konsiqnasiya formasında kommərsiya kreditində:

tədarəkzə məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarəkən cərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır

))tədarəkzə firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır

tədarəkzə firma yəklənmi əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir

alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

tədarəkzə ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır

160. Veksellə borcunun sənədlədirilməsilə kommərsiya kreditində:

tədarəkzə məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarəkən cərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır

tədarəkzə firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır

tədarəkzə firma yəklənmi əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir

))alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

тədarыкыь ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır

Bölmə: 0601

Ad 0601

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

161. Investisiya siyasətinin dövlət idarəetmə alətləri hansı qruplara bölünür?

xarici və daxili

makroiqtisadi və mikroiqtisadi

milli, regional, lokal

dövlətlərarası, milli, regional

))makroiqtisadi, mikroiqtisadi, institusional

162. Investisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyaların ümumiqtisadi mühitini müəyyən edir?

))makroiqtisadi

mikroiqtisadi

institusional

makroiqtisadi və mikroiqtisadi

bütün sadalananlar

163. Investisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-

ayrı sahələrinə təsir edir?

makroiqtisadi

))mikroiqtisadi

institusional

makroiqtisadi və mikroiqtisadi

bütün sadalananlar

164. İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir?

makroiqtisadi

mikroiqtisadi

))institusional

makroiqtisadi və mikroiqtisadi

bütün sadalananlar

165. İnvestisiya prosesinə dövlətin təsir metodlarından hansı məlumdur?

xarici və daxili

))aktiv və passiv

milli, regional, lokal

dövlətlərarası, milli, regional

makroiqtisadi, mikroiqtisadi, institusional

166. Azərbaycanda investisiya fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması vasitələrinə nə aiddir?

İşçilərin minimum əmək haqqının artırılması;

Dövlət ünvanlı sosial yardımlarının verilməsi;

Dövlət mülkiyyətində olan kommərasiya banklarından kreditlərin verilməsi;

Dövlət Sosial müdafiə Fondundan pensiyaların verilməsi;

))Dövlət Sahibkarlığa Kömək Fondundan kreditlərin verilməsi.

167. İnvestisiya siyasətinin makroiqtisadi alətləri:

))investisiyaların ümumiqtisadi mühitini müəyyən edir

investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir

investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir

ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil

168. İnvestisiya siyasətinin mikroiqtisadi alətləri:

investisiyaların ümumiqtisadi mühitini müəyyən edir

))investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir

investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir

ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil

169. İnvestisiya siyasətinin institusional alətləri:

investisiyaların ümumiqtisadi mühitini müəyyən edir

investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir

))investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir

ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil

170. Dövlətin investisiya prosesinə aktiv təsiri metodlarına nə aid deyil?

ayrı-ayrı investisiya növləri üçün vergi imtiyazlarının verilməsi

))iqtisadiyyatın indikativ inkişaf planının hazırlanması

xüsusi sahibkarların fəaliyyətləri üçün əlverişli şərait yaradılması

dövlətin infrastruktur obyektlərinin yaradılmasında iştirakı

iqtisadiyyatın dövlət ʙzʙn daha vacib olan sahələrində qoyulan investisiyalarına zəmanət verilməsi

Bölmə: 0602

Ad 0602

Suallardan 6

Maksimal faiz 6

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

171. Dövlət investisiya siyasətinin iqtisadi tənzimlənməsinə nə aiddir?

makroiqtisadi, mikroiqtisadi, instisional

dövlət investisiya prqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiyalar, subsidiyalar formasında maliyyə pul yardımının verilməsi

dövlət norma və standartlarına riayət edilməsinə nəzarət, antiinhisar tədbirlər, investisiya layihələrinin ekspertizyası

)) vergi siyasəti, büdcə siyasəti, antiinhisar tənzimləməsi, pul-kredit siyasəti, maliyyə siyasəti, institusional islahatlar

maliyyə-sənaye qruplarının yaradılması, mülkiyyət hüquqlarının müdafiəsi, lisenziyalaema və kontraktlaşma hüquqlarının inkişafı

172. Dövlətin investisiya prosesinə passiv təsiri metodlarına nə aiddir?

ayrı-ayrı investisiya növləri üçün vergi imtiyazlarının verilməsi

)) iqtisadiyyatın indikativ inkişaf planının hazırlanması

xüsusi sahibkarların fəaliyyətləri ʙzʙn əlverişli ərait yaradılması

dövlətin infrastruktur obyektlərinin yaradılmasında iştirakı

iqtisadiyyatın dövlət ʙzʙn daha vacib olan sahələrində qoyulan investisiyalarına zəmanət verilməsi

173. İnvəstisiya prosesinə dövlət təsirinin aktiv metodlarına nə aiddir?

dövlətin perspektivdə ытнлбуынь аekar etməklə investisiya aktivliyinin dərəcəsinin müəyyən edilməsi

iqtisadiyyatın indikativ inkişaf planının işlənilib hazırlanması

investisiya prosesini və onun ayrı-ayrı aspektlərini əks etdirən balans qurmalar sistemi

ölkənin sosial-iqtisadi inkişaf perspektivlərinin əsaslandırılması

))iqtisadiyyatın dövlət ытн daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi

174.İnvəstisiya siyasəti dedikdə:

investisiya strategiyasının hazırlanması prosesi bəca dəyərlər;

investisiya layihəsinin hazırlanması prosesi başa düşülür;

investorlara vergi güzətlərinin edilməsi bəca dəyərlər;

investorlara digər güzətlərinin edilməsi bəca dəyərlər;

))investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləndirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu bəca dəyərlər;

175.İnvəstisiya prosesinə dövlət təsirinin passiv metodlarına nə aid deyil?

dövlətin perspektivdə ытнлбуынь аekar etməklə investisiya aktivliyinin dərəcəsinin müəyyən edilməsi

iqtisadiyyatın indikativ inkişaf planının işlənilib hazırlanması

investisiya prosesini və onun ayrı-ayrı aspektlərini əks etdirən balans qurmalar sistemi

ölkənin sosial-iqtisadi inkişaf perspektivlərinin əsaslandırılması

))iqtisadiyyatın dövlət ытн daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi

176. İnvəstisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləndirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu necə adlanır?

investisiya strategiyası

investisiya layihəsi

))investisiya siyasəti

investisiya proqramı

investisiya prosesi

Bölmə: 0701

Ad 0701

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

177. Aşağıdakılardan hansı biri innovasiya tsikləri xarakterizə etmir?

elmi tədqiqatlar

marketing tədqiqatları

yeni ideya

))hazır məhsulun satışı

ideyanın layihələndirilməsi

178. Aşağıdakılardan hansı biri innovasiya tsikləri xarakterizə etmir?

layihənin sınaqdan keçirilməsi

))hazır məhsulun satışı

yeni məhsulun buraxılması

məhsulun kütləvi buraxılışı

məhsulun təkmilləndirilməsi

179. İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

iqtisadi amil

texnoloji amil

))mənəvi amil

siyasi amil

hüquqi amil

180. İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

təkilati amil

idarəetmə amili

sosial amil

))vergi amil

psixoloji amil

181. İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

investisiya layihəsinin maliyyələndirmə vəsaitinin çatışmaması

))rəqabətin inkişafı

maddi və elmi-texniki bazanın zəif olması

ehtiyat güclərinin olmaması

texnologiyanın köhnə olması

182. İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

))xarici texnologiyadan faydalanmaq

patent qanunlarının ölkədə məhdud olması

köhnəmi idarəetmə strukturu

lisenziya qanunlarının ölkədə məhdud olması

həddindən artıq mərkəzləndirmə

183. İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

avtoritar idarəetmə üsulu

şaquli informasiya axınının üstünlük təkil etməsi

sahələrarası əlaqənin zətinlikləri

))xammal mənbələri

təşkilatlararası əlaqənin zətinlikləri

184.İnnovasiya fəaliyyətinə imkan yaradan amillərə hansı aid deyil?

maddi-texniki vəsaitin olması

maliyyə ehtiyatlarının olması

mütərəqqi tyexnologiyanın olması

yüksək ixtisaslı kadrlara malik olmaq

))artıq avadanlığa malik olmaq

185. Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

material-texniki

sosial

iqtisadi

təkilati

))konservantlar

186. Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

təkilati

idarəetmə

))strateji

hüquqi

ekoloji

Bölmə: 0702

Ad 0702

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

187. İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

mövcud istehsal marağının güclü olması

antiinhisar

vergi

amortizasiya

)) patent

188. İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

planlaşdırmanın kəskinliyi

qısamüddətli ödəniələrə istiqamətlənmə

)) rəqiblərin davranışı

innovasiya prosesi iştirakçılarının uzlaşdırılmasının çətinliyi

müəyyən dəyişikliyə səbəb ola biləcək tədbirlər

189. Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalara hansı qruplar daxil deyil?

)) sistemli

əvəzləyici

ləğvedici

qaytarıcı

tamamilə eyni (analoqu olmayan)

190. Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

radikal

kombinə edilmiş

))material texniki

modifikasiya edilmiş

texniki-texnoloji

191. Aşağıdakı əlamətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətini bilavasitə səciyyələndirmir?

yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul əklində bazara çıxarılması

yeni satış bazarlarının və yeni satış üsullarının tapılması

yeni idarəetmə üsullarının tətbiqi

istehlakçıların istəklərinin öyrənilməsi sahəsində tədqiqatlar

))müəssisənin cari və perspektiv fəaliyyətinin planlaşdırılması

192. Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

idarəetmə və texnoloji innovasiyalar

iqtisadi və təkilati innovasiyalar

))məhsul və proses innovasiyaları

məhsul və əməliyyat innovasiyaları

təkilati və proses innovasiyalar

193. İstehsalın texniki hazırlığının düzgün ardıcılığını seçin.

elmi-tədqiqat mərhələsi, texnoloji hazırlıq mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi

elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, texnoloji hazırlıq mərhələsi

konstruksiya mərhələsi, elmi-tədqiqat mərhələsi, texnoloji hazırlıq mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi

elmi-tədqiqat mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi

))elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi

194. İstehsalın konstruktor hazırlığı mərhələsində:

yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir

))yeni məhsulun layihələndirilməsi həyata keçirilir

istehsalın təkmillədirilməsi üzrə təkliflər hazırlanır

əməyin təkmillədirilməsi üzrə təkliflər hazırlanır

əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması həyata keçirilir

195. İnnovasiya layihəsi nədir?

yeniliyin, ixtiranın təsviridir

ixtiranın tətbiqi zərurətdir

))konkret məkan və zaman zərurətində innovasiya prosesinin təkili, problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər və tədbirlər sistemini müəyyən edən sənədlər toplusudur

yeniliyin tətbiqinin texniki-iqtisadi əsaslandırılmasıdır

qeyd olunan bütün variantları birləşdirən sənədlər toplusudur

196. Müəssisənin uğurlu innovasiya fəaliyyəti son nəticədə nəyə gətirib çıxarır?

məhsul istehsalının artmasına və satılmayan məhsulun çoxalmasına

))müəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artmasına

əlavə xərclərin artmasına və mənfəətin azalmasına

müəssisənin ölkədə və xaricdə tanınmağına

müəssisənin sənədləmə ielərinin artmasına

Bölmə: 0801

Ad 0801

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

197. Dövlət innovasiya siyasətinin hansı variantı səhvdir?

“texnoloji təkən” siyasəti

sosial yönümlü siyasət

))regional inkiəaf siyasəti

iqtisadi stukturun transformasiyasına istiqamətləndirilmie siyasət

“tələbə yönəlik” siyasət

198. Dövlət innovasiya siyasətinin hansı variantları fərqləndirir:

"texnoloji təkən" siyasəti, "investisiyaya artımı" siyasəti, "sosial inkiəaf" siyasət, iqtisadi islahatlar siyasət

))"texnoloji təkən" siyasəti, "tələbə yönəlik" siyasət, "sosial yönümlü" siyasət, iqtisadi strukturun transformasiyasına istiqamətlənmie siyasət

regional inkiəaf siyasəti, vergi güzəetləri siyasəti, «texnoloji inkiəaf» siyasəti, elmi-texniki inkiəaf siyasəti, yeniliklərin tətbiqi siyasəti

elmi-texniki inkiəaf siyasəti, yeniliklərin stimullaşdırılması siyasəti, «texnoloji inkiəaf» siyasəti, əməyin elmi təkili siyasəti

«texnoloji təkən» siyasəti, elmi-texniki inkiəaf siyasəti, yeniliklərin stimullaşdırılması siyasəti, "tələbə yönəlik" siyasət, "sosial yönümlü" siyasət

199. Hansı ölkələr innovasiya prosesinə fəal təsir etmə siyasətinin tərəfdarıdır?

))Yaponiya və Fransa

ABƏ və Böyük Britaniya

Almaniya və ABƏ

Yaponiya və ABƏ

Fransa və Böyük Britaniya

200. Hansı ölkələr innovasiya prosesinə fəal təsir etməmək siyasətinin tərəfdarıdır?

Yaponiya və Fransa

))ABƏ və Böyük Britaniya

Almaniya və ABƏ

Yaponiya və ABƏ

Fransa və Böyük Britaniya

201. Hansı ölkələr hərbi texnologiyalara vəsait qoymaqla onların texnoloji üstünlüyünü təmin edir?

Yaponiya və Fransa

))ABƏ və Böyük Britaniya

Almaniya və ABƏ

Yaponiya və ABƏ

Fransa və Böyük Britaniya

202. Aşağıdakılardan hansıları innovasiya sahəsində dövlətin təsiri metodlarına aiddir?

əsas və köməkçi

makroiqtisadi və mikroiqtisadi

daxili və xarici

))birbaşa və dolay

aktiv və passiv

203. Elmi-texniki siyasətin məqsədlərinə nə aiddir?

innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi

))milli elmin dövlət tərəfindən dəstəklənməsi

dövlət investisiyalarının birbaşa idarə edilməsi

innovasiya prosesləri sahəsində beynəlxalq əlaqələrin tənzimlənməsi

innovasiya siyasətinin hüquqi bazasının yaradılması

204. Dövlət elmi-texniki siyasətinin formalarına nə aid deyil?

aktiv, mülayim və passiv

təmkinli və bazar proseslərinə geniş imkan verən

proteksionist və xarici elm və texnika üçün son həddə qədər açıq

yüksək seleksiyalı və əhatəedici

))iqtisadi və texnoloji innovasiya

205. Hərbi-kosmik proqramların dövlət maliyyələndirilməsi hansı ölkələrdə daha üstündür?

))ABE və Böyük Britaniya

Yaponiya və Almaniya

Rusiya və İran

Fransa və İtaliya

Çin və Türkiyə

206. Hansı ölkələrdə vətəndaş ETTDK-ın dövlət maliyyələndirilməsi üstündür?

ABE və Böyük Britaniya

))Yaponiya və Almaniya

Rusiya və İran

Fransa və İtaliya

3in və Türkiyə

Bölmə: 0802

Ad 0802

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

207. Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

müəssisələrə uzun müddətli kreditin verilməsi

vergi güzətləri

patent

müəlliflik hüquqlarının qorunması

))rəqabətin inkiəfi

208. Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

iri innovasiya layihələrinin maliyyələdirilməsində dövlətin payçı kimi iştirakı

))hüquqi bazarın yaradılması

innovasiya vergi krediti

maliyyələemədə dövlətin iştirakı

müəssisələrə kreditlərin verilməsi

209. Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin qarşısında duran vəzifələrə daxil deyil?

dövlət innovasiya siyasətinin istiqamətlərinin, müəyyənləndirilməsi və reallaşdırılması;

innovasiya fəaliyyətinin infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;

))yerli innovasiya məhsullarının beynəlxalq bazarlarda satışının həyata keçirilməsi;

elmi-texniki kooperasiya və innovasiya fəaliyyəti sahəsində xarici iqtisadi əlaqələrin inkişafı;

innovasiya fəaliyyətinin inkişafında elm, təhsil, istehsal və maliyyə-kredit sferalarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi

210. Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

dövlət elmi tədqiqatlarında prioritet (öncül) istiqamətlərin müəyyənləndirilməsi; dövlət resurslarının elmi tədqiqatların müxtəlif istiqamətləri arasında bölüşdürülməsi; dövlət elmi mərkəzlərində tədqiqatların yerinə yetirilməsi;

özəl bölmədə elmi tədqiqatların və onların nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması, ETT-nin templəri və səmərəliliyi nöqtəyi-nəzərindən zəruri rəqabət səviyyəsinin saxlanılması;

iqtisadiyyatda innovasiya mühitini, tədqiqat və ieləmələri təmin edən infrastrukturun formalaşdırılması: elmi-texniki informasiya, standartlaşdırma, statistika xidmətlərinin yaradılması; xarici təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlıq;

elmi-texniki inkişafın proqnozlaşdırılması: ümummilli elmi prioritetlər sisteminin formalaşdırılması, ETT-nin mümkün mənfi nəticələrinin qiymətləndirilməsi, informasiya-kommunikasiya texnologiyaların inkişaf perspektivləri;

))ölkədə yoxsulluğun azaldılması və davamlı iqtisadi inkişafın təmin edilməsi, regionların sosial-iqtisadi inkişafı.

211. Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirir?

ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artması, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi və sosial-iqtisadi inkişaf məsələlərinin həlli

))ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artmasını, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsini və sosial-iqtisadi inkişaf məsələlərinin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi, hüquqi və təşkilati mühitin yaradılması

ölkəyə gətirilən malların keyfiyyətinə nəzarətin artmasını, fundamental tədqiqatların nəticələrinin səmərəli istifadəsini və kommersiallaşmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin həllini təmin edən əlverişli mühitin yaradılması

yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkənin müdafiə (hərbi), texnoloji və ekoloji təhlükəsizliyinin

təmin edilməsi

yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının dünya təsərrüfatına səmərəli inteqrasiyası

212. M.Porter hər bir ölkənin rəqabətli inkişafının dörd mərhələsini fərqləndirir. Aşağıdakılardan hansı bu mərhələlərə aid deyil?

istehsal amillərinin üstünlüyünə əsaslanan inkişaf

investisiya üstünlüyünə əsaslanan inkişaf

))dövlətin aparıcı roluna əsaslanan inkişaf

innovasiyaya əsaslanan inkişaf;

əhalinin rifah səviyyəsinə əsaslanan inkişaf.

213. İnnovasiya proseslərini dövlət tənzimlənməsinin birbaşa metodlarına aşağıdakılardan hansılar aiddir?

))inzibati idarəetmə və məqsədli proqram

dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi

makroiqtisadi, mikroiqtisadi, institusional

vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

ETKSİ-in maliyyələndirilməsi, orta və ali təhsilin sisteminin maliyyələndirilməsi və təkmilləndirilməsi, bir sıra təkili-institusional tədbirlərin həyata keçirilməsi

214. İnnovasiya proseslərinin dövlət tənzimlənməsinin dolayı metodlarına aşağıdakılardan hansılar aiddir?

inzibati idarəetmə və proqram məqsədli

dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi

makroiqtisadi, mikroiqtisadi, institusional

))vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

ETTKSİ –in maliyyələndirilməsi, orta və ali təhsilin sisteminin maliyyələndirilməsi və təkmilləndirilməsi, bir sıra təkili-institusional tədbirlərin həyata keçirilməsi

215. Sadalananlardan hansı dövlət elmi-texniki siyasətinin realizasiya alətinə aiddir?

inzibati idarəetmə və proqram məqsədli

dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi

makroiqtisadi, mikroiqtisadi, institusional

vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

))ETTKSİ –in maliyyələndirilməsi, orta və ali təhsilin sisteminin maliyyələndirilməsi və təkmilləndirilməsi, bir sıra təkili-institusional tədbirlərin həyata keçirilməsi

216.İnnovasiyanın dövlət tənzimlənməsinin məqsədli proqram formasına nə aiddir?

birbaşa dotasiya maliyyələndirilməsi

vergi və kredit imtiyazları

))kontrakt maliyyələmə

qanunvericilik normaları

sosial infrastrukturunun yaradılması

Bölmə: 0901

Ad 0901

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

217. Eirkətlərin inteqrasiyasının təşkilati formalarına hansı aid deyil?

))kooperativlər

kartel

trest

konqlomerat

konsern

218. Eirkətlərin inteqrasiyasının təşkilati formalarına hansı aid deyil?

konsorsium

sənaye holdinqləri

strateji alyanslar

))təkilati məəsisələr

maliyyə sənaye qrupları

219. Eirkətlərin inteqrasiyasının təkilati formaları hansılardır?

təktəsisəili məəsisələr, ortaqlıqlar, cəmiyyətlər

))konsern, kartel, trest, konqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları

məhdud məsuliyyətli müəsisələr, kommandit müəsisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər

konsern, holdinq, konsorsium, holdinqlər, əməliyyat eirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları

müəsisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnoloji parklar

220. Təşkilatların struktur tipləri aşağıdakılardır:

xətti, funksional, xətti-funksional, bfiqi, əaquli

))xətti, funksional, xətti-funksional, matris (qərarqah), briqada, divizional

bfiqi, əaquli, ierarxiya, təkbaşına rəhbərlik

ümumi, xüsusi, istehsal, qeyri-istehsal

xətti, xətti-funksional, qərargah, ierarxiya, əaqli, ɓfiqi

221. Aşağıdakılardan hansı innovasiyalari yeniliyin səviyyəsi və əhəmiyyətinə görə qruplaşdırılmasını əks etdirir?

))müəssisə miqyaslı yenilik, sahə miqyaslı yenilik, ölkə miqyaslı yenilik, dünya miqyaslı yenilik

texniki-texnoloji əhəmiyyətli yeniliklər, təkilati-iqtisadi əhəmiyyətli yeniliklər, ictimai əhəmiyyətli yeniliklər

müəssisə miqyaslı yenilik, müəssisələrarası istifadə yeniliyi, sahələrarası tətbiq yeniliyi, ölkə miqyaslı yenilik, regional əhəmiyyətli yenilik

xırda yeniliklər, kompleks yeniliklər, sistemli yeniliklər, strateji yeniliklər

radikal yeniliklər, kombinələdirilmie yeniliklər, uyğunlaşdırılmış yeniliklər, əvəzləyici yeniliklər

222. Sadalananlardan hansı elmi və elmi-texniki təşkilatların növlərinə aid deyil?

elmi-tədqiqat institutları

))injiniring firmalar

konstruktor büroları

layihə-texnoloji institutlar

dövlət layihə institutları

223. Aşağıdakılardan hansılarını elmin və istehsalın integrasiyasının prinsipcə yeni formalarına aid etmək olar?

mühəndis mərkəzləri

ixtisaslaşmış tətbiqi təkilatlar

regional elmi mərkəzlər

))maliyyə-sənaye qrupları

elmi-istehsal birlikləri

224. Aşağıdakılardan hansılarını elmin və istehsalın inteqrasiyasının prinsipcə yeni formalarına aid etmək olmaz?

elmi texnoloji parklar

kiçik innovasiya məəssisələri

)) mühəndis mərkəzləri

venzur təşkilatları

maliyyə-sənaye qrupları

225. Texnoparkların hansı tipləri məlum deyil?

elmi parklar

texnoloji parklar

biznes-inkubatorlar

texnopolislər

)) konsaltinq parklar

226. Texnoparkların tipinə hansı aiddir?

mühəndis mərkəzləri

kiçik məəssisələr

servis xidmətləri

ictimai tələb

)) biznes-inkubatoru

Bölmə: 0902

Ad 0902

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

227. İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

konsern, kartel, konqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları
məhdud məsuliyyətli müəssisələr, kommandit müəssisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər

))tədqiqat mərkəzləri, layihə-konstruktor təşkilatları, elmi parklar, maliyyə-sənaye qrupları, texnoparklar, texnopolislər, strateji alyanslar

konsern, holdinq, konsorsium, holdinqlər, əməliyyat eirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları

müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnoloji parklar, təktəsiszili müəssisələr, ortaqlıqlar, cəmiyyətlər

228. Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

))Ərazə elm-sənaye mərkəzləri (texnopolis, texnopark), «texnoloji kooperasiya» (eirkətlərin, elmi mərkəzlərin və dövlətin birgə fəaliyyəti)

elmi-tədqiqat mərkəzləri, sınaq laboratoriyaları, universitetlər

layihə-konstruktor bölmələri, elmi araşdırma şöbələri, layihə institutları

universitetlər, institutlar, elmi mərkəzlər

maliyyə-sənaye qrupları, elmi parklar, inkubatorlar, klasterlər

229. Aşağıdakılardan hansı texnoparkların tiplərinə aid deyil?

))mühəndis mərkəzləri

biznes-inkubatorlar

texnopolislər

elmi parklar

texnoloji parklar

230. Texnoparkların hansı tiplərində onun əsas funksiyası nəzəri, fundamental və tətbiqi tədqiqatların aparılmasıdır?

texnoloji parklar

biznes-inkubatorlar

texnopolislər

))elmi parklar

bütün sadalananlar

231. Əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor ieləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri ilə, təkiliati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təkiliatlar necə adlanır?

))vençur firmaları

texnopark

texnopolis

biznes-inkubator

texnoloji park

232. İnfrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu ərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi necə adlanır?

vençur firmaları

))texnopark

texnopolis

biznes-inkubator

texnoloji park

233. Ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən əhərin bazasında yaranmış elmi-istehsalat kompleksi necə adlanır?

vençur firmaları

texnopark

))texnopolis

biznes-inkubator

texnoloji park

234. Kizik mьəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mьrəkkəb zoxprofilli kompleks necə adlanır?

vençur firmaları

texnopark

texnopolis

))biznes-inkubator

texnoloji park

235. Texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna zevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi necə adlanır?

vençur firmaları

texnopark

texnopolis

biznes-inkubator

))texnoloji park

Bölmə: 1001

Ad 1001

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

236. Kizik innovasiya m  ssis  lərinin  st nl kl rin  hansı aiddir?

yeni texnologiyaların miqyaslı t tbiqi   n daha yaxşı z min yaradır

daha g cl , c ml emie v  m rk zl emie kapital

))iqtisadiyyatın struktur d yieikliklərin  operativ reaksiya verirl r

sosial inkieaf  zn daha  lveriqli imkanları olur, onlar bazarda daha r qab tqabiliyy tlidirl r

marketing t dqiqatları aparmaq   n daha  ox imkanları olur

237. Kizik innovasiya m  ssis  lərinin  st nl kl rin  hansı aid deyil?

son istehlakçıya daha yaxın olurlar

bazarın t l bl rin  b y k zeviklik v  uyğunlaşma g st rirl r

))sosial inkieaf etmək   n daha yaxşı imkanları olur, onlar bazarda daha r qab tqabiliyy tli olurlar

b y m kd  olan t l bi maksimal s r tl  hesaba alırlar

iqtisadiyyatın struktur d yieikliklərin  operativ cavab verirl r

238. Kizik innovasiya m  ssis  lərinin rolu n d n ibar t deyil?

yeni ie yerlərini yaratmaq

yeni  mt  v  xidm tl r t tbiq etmək

iri m  ssis lərin ehtiyaclarını t min etmək

x susi  mt  v  xidm tl rl  istehlakçıları t min etmək

))marketing t dqiqatları aparmaq   n daha  ox imkanları olur

239. Aşağıdakılardan hansı ki ik innovasiya m  ssis lərinin  st nl kl rin  aid deyil?

innovasiya prosesinin  sas n birinci m rh l lərində yerinə yetirilm sin  nisb t n  h miyy tli x rc t l b etməy n iel m lərin h yata ke irilmisi

bazarın t l bl rin  cavab olaraq m hsulun v  istehsal prosesinin texnologiyasına tez progressiv d yieikliklər g tirm k qabiliyy ti

))məhsul vahidinin maya dəyərinin aşağı olması
xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
daxili kommunikasiyaların çevikliyi

240. Vençurlu maliyyələmə hansı formalarda həyata keçirilir?

qiymətli kağızların, səhmlərin buraxılması

investisiyalaşdırma və riskli layihələr

iri korporasiyaların daxili riskli layihələri

))adətən konversiya hüququq ilə yeni firmaların səhmlərinin əldə edilməsi və müxtəlif növlü kreditlərin verilməsi

vençurlu firmaların xüsusi vəsaitləri

241. Vençur müəssisələrini hansı növləri vardır?

kommutantlar, violentlər, patientlər, eksplereantlər

kiçik asılı olmayan müəssisələr

banklar, sığorta kompaniyaları, təqaüd fondları

))iri korporasiyaların riskli biznesi və daxili riskli layihələri

kiçik və asılı olmayan kompaniyalar

242. Riskli biznesin yayıldığı sahəyə hansı aid deyil?

elektrotexnika

informatika

rabitə

maşınqayırma

))yüngül sənaye

243. Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

zəvliklik

sürətlə axtarış istiqamətini dəyişməsi

yeni ideyaları tez tutmaq

yeni ideyaları sınaqdan keçirmək

)) mərkəzləndirilmiş proqram

244. Vençur kapitalı nədir?

səhmdar kapitalının formasıdır

sığorta kapitalının bir növüdür

annuitetin bir növüdür

törəmə müəssisələrin kapitalıdır

)) riskli investisiyadır

245. Kizik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aiddir?

yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır

daha güclü, cəmləmə və mərkəzləmə kapital

marketing tədqiqatları aparmaq üçün daha çox imkanları olur

)) xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi

sosial inkişaf üçün daha əlverişli imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətlidirlər

Bölmə: 1002

Ad 1002

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

246. Vençur firmalarının yaradılması hansı həlqədən ibarət deyil?

innovasiyanın ideyası

ictimai tələb

sahibkar

riskli kapital

))rəqabətlərin mövcudluğu

247. Aşağıdakılardan hansı vençur firmalarının yaranmasına imkan vermir?

innovasiyanın ideyası

ictimai tələb

sahibkar

riskli kapital

))material resurslarının mövcudluğu

248. Bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalar necə adlanır?

violentlər

)) eksplerentlər

patientlər

kommutantlar

vensurlular

249. Yeniliklərin bazara ötürülməsi ilə hansı firmalar məşğul olur?

violentlər

))eksplerentlər

patientlər

kommutantlar

venşurlular

250. Firma-eksplerentlər hansı adı almışlar?

))“ilk qaranquelar”

“hiyləgər tülkülər”

“ağır tərənən begemotlar”

“boz sızanlar”

“qüvvətli fillər”

251. Patient firmalar necə adlanır?

“ilk qaranquelar”

))“hiyləgər tülkülər”

“ağır tərənən begemotlar”

“boz sızanlar”

“qüvvətli fillər”

252. Kommutant firmalar necə adlanır?

ilk qaranquelar”

“hiyləgər tülkülər”

“ağır tərənən begemotlar”

))“boz sızanlar”

“qüvvətli fillər”

253. Hansı firmalar bazarın dar seqmentinə ieləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər?

violentlər

eksplerentlər

))patientlər

kommutantlar

venşurlular

254. Hansı firmaların iri kapitalı, yüksək texnoloji mənimsəmə səviyyəsi vardır?

))violentlər

eksplerentlər

patientlər

kommutantlar

venşurlular

255. Genie istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə hansı firmalar məşğuldur?

))violentlər

eksplerentlər

patientlər

kommutantlar

venşurlular

Bölmə: 1101

Ad 1101

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

256. İstehsal resurslarına nə aid deyil?

əmək resursları

kapital

təbii resurslar

))komersiya krediti

texnologiya və təəbbüskarlıq qrupları

257. İnnovasiyaların hansı maliyyələndirmə metodları mövcuddur?

ümumdövlət, sahə, regional

xüsusi və borc alınmış

əsas və köməkçi

))birbaşa və dolay

daxili və büdcə metodu

258. Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələndirmə mənbəyinə aiddir?

vergi imtiyazları və güzətlər

vergi krediti

kredit imtiyazları

xüsusi elmi avadanlıq və stendlərin lizinqi

))innovasiya investisiyaları

259. Sadalananlardan hansıları innovasiyanın dolay maliyyələndirmə mənbəyinə aiddir?

))xüsusi elmi avadanlıq və stendlərin lizinqi

büdcə vəsaitləri

innovasiya investisiyaları

zaminlər

müəssisələrin xüsusi vəsaitləri

260. İnnovasiyaların idarəetmə səviyyəsi üzrə maliyyələndirmə mənbələri necə təsniflədirilir?

))ümumdövlət, sahə, regional, institusional

xüsusi və borc alınmış

əsas və köməkçi

birbaşa və dolay

daxili və büdcə metodu

261. Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələndirmə mənbəyinə aid deyil?

vergi imtiyazları və güzətlər

vergi krediti

kredit imtiyazları

xüsusi elmi avadanlıq və stendlərin lizinqi

))büdcə vəsaitləri

262. Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələndirmə mənbəyinə aid deyil?

vergi imtiyazları və güzətlər

vergi krediti

kredit imtiyazları

xüsusi elmi avadanlıq və stendlərin lizinqi

))müəssisələrin əxsi vəsaitləri

263. Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələndirmə mənbəyinə aid deyil?

))vergi imtiyazları və güzətlər

büdcə vəsaitləri

innovasiya isinvestisiyaları

qrantlar

müəssisələrin cəxsi vəsaitləri

264. Hansı əlamətə görə innovasiyaların idarəetmə səviyyəsi üzrə maliyyələndirmə mənbələri ümumdövlət, sahə, regional, institusional kimi təsniflədirilir?

dövlətə məxsusluğuna görə

mülkiyyət formalarına görə

))idarəetmə səviyyəsinə görə

miqyasına görə

fəaliyyət sferasına görə

265.İstehsal resurslarına nə aid deyil?

maliyyə resursları

əmək resursları

istehsal vəsaitləri

))kommersiya krediti

sahibkarlıq qabiliyyəti

Bölmə: 1102

Ad 1102

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

266. Sadalananlardan hansıları innovasiyaların maliyyələndirilməsi mənbələrinin ümumdövlət səviyyəsində aparılmasına aiddir?

))daxili və xarici dövlət borcunun formasında borc alınmış vəsaitlər

bank kreditləri

innovasiya investisiyaları

aksiyaların satışından alınan vəsaitlər

lizinq imtiyazları

267. Hansı ölkələrdə elmi tədqiqatların və ieləmələrin maliyyələndirilməsində xüsusi sektorun payı 70-75% təkil edir?

))ABŞ, İsveçrə, Finlandiya

Belzika, Almaniya, Fransa

Bolqarıstan, Macarıstan, Polşa

Rusiya, Çin, Hindistan

ABE, Almaniya, Norveç

268. Hansı ölkələrdə elmi tədqiqatlar və ieləmələrin dövlət maliyyələndirilməsi üstün olmaqla model yayılmışdır?

ABŞ, İsveçrə, Finlandiya

Belzika, Almaniya, Fransa

))Bolqarıstan, Macarıstan, Polşa

Rusiya, Çin, Hindistan

ABE, Yaponiya, Cənubi Koreya

269. Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələndirilməsi mənbəyi rolunda çıxış edə bilməz?

müəssisənin sərəncamında qalan mənfəət

müəssisənin təsisçilərinin verdiyi vəsait

müəssisənin ehtiyat fondunun vəsaiti

))müəssisənin əmək haqqı fondunun vəsaiti

müəssisənin cəlb etdiyi borc vəsaitləri

270. Daxili və xarici dövlət borcu formasında alınmış vəsaitlər innovasiyaların maliyyələndirilməsi mənbələrinin hansı səviyyəsində aparılmasına aiddir?

) ümumdövlət

sahə

regional

institusional

lokal

Bölmə: 1201

Ad 1201

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

271. Yeniliyin tətbiqi nəticəsində müəssisədə iəzilərin əmək və istirahət eəraiti yaxşılaşıbsa, bu hansı səmərə hesab olunur?

iqtisadi səmərə

elmi-texniki səmərə

)sosial səmərə

ekoloji səmərə

bu, səmərə deyil

272. Sadalananlardan nəyi elmi-texniki təşkilatların heyətinə daxil edilmir?

elmi əməkdaşlar

elmi-texniki heyət

elmi-köməkçi heyət

inzibati təsərrüfat heyəti

))xidmətedici heyət

273. Elmi-texniki təşkilatların heyəti qruplarından hansı qrupu elmi-texniki kadrların strukturasının əsas hissəsi sayılır?

))elmi əməkdaşlar

elmi-texniki heyət

elmi-köməkçi heyət

inzibati təsərrüfat heyəti

xidmətedici heyət

274. Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur?

elmi əməkdaşlar

))elmi-texniki heyət

elmi-köməkçi heyət

inzibati təsərrüfat heyəti

xidmətedici heyət

275. Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası kəflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürür?

))elmi əməkdaşlar

elmi-texniki heyət

elmi-köməkçi heyət

inzibati təsərrüfat heyəti

xidmətedici heyət

276. Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, iəzilərini, laborantları daxil edir?

elmi əməkdaşlar

elmi-texniki heyət

))elmi-köməkçi heyət

inzibati təsərrüfat heyəti

xidmətedici heyət

277. Elmi kadrlara aiddir:

elmi iəzilər, eksperimental zavodlar, sexlər, laboratoriyaların yüksək ixtisaslı kadrları

))tədqiqatçılar, texniklər, laborantlar

alimlər, kizik xidmətedici heyət, novatorlar

elmi-tədqiqat təşkilatlarının strukturu və onun zəvikliyi

tədqiqatçılar, ixtiraçılar, sexlərin rəhbərləri

278. Elmi əməkdaşlar:

))kəflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər

elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olurlar

özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, iəzilərini, laborantları daxil edir

inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar

bütün sadalananlar

Bölmə: 1202

Ad 1202

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

279. Elmi-texniki təşkilatların tənkili təxminən hansı nisbətdə elmi iezilər və köməkzi texniki iezilər olmalıdır?

1:1

1:2

2:1

))1:2,5

2,5: 1

280. Elmi təşkilatlarda hansı tipli iş qrafiki geniş yayılmışdır?

))zəvik qrafik (cədvəl)

cəmlədirilmie ie gьnь

natamam (qismən) məşğul

sıxılmış iş həftəsi

sadalananlardan hez biri

281. Elmi-texniki heyət:

kəeflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər

))elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur

özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, iezilərini, laborantları daxil edir

inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar

bütün sadalananlar

282. Elmi-köməkzi heyət:

kəeflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər

elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur

))özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, iczilərini, laborantları daxil edir

inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar

bütün sadalananlar

Bölmə: 1301

Ad 1301

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

283. İntellektual mülkiyyətə nə daxil deyil?

kəeflər

ixtiralar

konsepsiyalar

modellər

))mülkiyyət hüququ

284.İntellektual mülkiyyətə nə daxil deyil?

nəzəriyyələr

proqram məhsulları

))mal və xidmətlər

radio və teleproqramlar

incəsənət əsərləri

285. Azərbaycanca yeniliklərə (ixtiralara və s.) müəlliflik hüquqları harada qeydiyyatda alınır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetində

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində

))Azərbaycan Respublikasının Müəlliflik Hüquqları Agentliyində

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində

286. İntellektual mülkiyyətə nə aid deyil?

nəzəriyyələr

kəflər

))mülkiyyət hüququ

proqram məhsulları

incəsənət əsərləri

287. İntellektual mülkiyyətə nə aid deyil?

kəflər

proqram məhsulları

))mal və xidmətlər

nəzəriyyələr

ixtiralar

288. İntellektual mülkiyyətə nə aid deyil?

konsepsiyalar

proqram məhsulları

ixtiralər

kəflər

))mülkiyyət hüququ

289. Müəlliflik hüququ aşağıdakılardan hansına şamil edilmir?

eskiz

күзүрмө

rəsm

plan

))fikir

290. Müəlliflik hüququ aşağıdakılardan hansına şamil edilmir?

sertyoj

yazılı əsər

əəkil

rəsm

)) fikir

Bölmə: 1302

Ad 1302

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

291. Müəlliflik hüququ aşağıdakı formalardan hansında mövcud olan əsərlərə əamil edilmir?

rəsm

eskiz

əəkil

))дьеьncə

plan

292. Müəlliflik hüququ aşağıdakı formalardan hansında mövcud olan əsərlərə əamil edilmir?

зertyoj

кцзьrmə

yazılı əsər

зəkilmiə əəkil

))fikir

293. Patent nədir?

))ixtiraya müəllifliyi təsdiq edən və sahibinə bu ixtira ilə bağlı müstəsna hüquqlar verən sənəddir

məhsulun keyfiyyətini təsdiq edən sənəddir

məhsulun gigiyenik və ya təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənəddir

müəssisənin sahibkarlıq fəaliyyətlə məşğul olmasına icazə verildiyini təsdiq edən sənəddir

müəssisənin dövlət qeydiyyatına alındığını təsdiq edən qeydiyyat əhadətnaməsidir

294. Resurslara münasibətinə görə texnologiyalar necə qruplaşdırılır?

mütərəqqi, inkiəaf edən, dayanıqlı, köhnəlmie

))elmtutumlu, kapitaltutumlu, enerjitutumlu, enerjiyə qənaət edən, tullantısız, azəməliyyatlı

əl əməyinə əsaslanan, mexanikləşdirilmiş, avtomatlaşdırılmış, avtomatik

yaxşılaşdırılmış, təkmillədirilmie, yenilədirilmie, orijinal

radikal, tədrivi, yaradıcı, dağıdıcı

295. Müəlliflik hüququ aşağıdakı formalardan hansında mövcud olan əsərlərə əamil edilmir?

yazılı

əifahi

audio- və videoyazılış

təsvir (rəsm, eskiz, əəkil, plan, zertyoj və s.)

))дбєьпсə və fikir

296. İxtirarı yaradının bu ixtiraya mülkiyyət hüququ necə qorunur?

lisenziya əsasında

))müəlliflik əhadətnaməsi və ya patent əsasında

mənəə sertifikatı əsasında

müvafiq arayış əsasında

keyfiyyət sertifikatı əsasında

297. İntelektual mülkiyyətə nə daxildir?

kəəflər, ixtiralar, yeniliklər, mal və xidmətlər

lisenziyalar, mülkiyyət hüquqları, modellər

sənaye məhsulları, xidmətlər, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar)

))kəəflər, ixtiralar, konsepsiyalar

incəsənət əsərləri, xidmətlər, lisenziyalar

298. İntelektual mülkiyyətə nə daxildir?

kəəflər, mal və xidmətlər

ixtiralar, mülkiyyət hüquqları

xidmətlər, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar)

))informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri
ixtiralər, xidmətlər, lisenziyalar

299. İntelektual mülkiyyətə nə daxildir?

mal və xidmətlər

mülkiyyət hüquqları, kəflər

ixtiralər, xidmətlər

))konsepsiyalar, modellər

kəflər, mülkiyyət hüquqları

300. İntelektual mülkiyyətə nə daxildir?

mal və xidmətlər

mülkiyyət hüquqları

sənaye məhsulu

))incəsənət əsərləri

xidmətlər, lisenziyalar